

# AZƏRBAYCANIN PROFESSIONAL MALİYYƏ MENECERLƏRİ ASSOSİASİYASININ MƏSLƏHƏT ŞURASI **BİZİ TƏBRİK EDİR**



Arzu edirəm “Finansist” öz fəaliyyəti ilə regional informasiya bazarında iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə menecmenti sahəsinin mütəxəssisləri üçün ciddi nəşr kimi

müasir dövrdə iqtisadi-maliyyə həyatının ən aktual məsələlərinin müzakirəsi üçün zəruri tribuna çevrilsin, ən önəmli və əhəmiyyətli mövzulardan bəhs edən informasiya portalı kimi geniş oxucu kütləsini cəlb etsin.

## ZİYAD SƏMƏDZADƏ

AKADEMIK, AZƏRBAYCAN RESPUBLİKASI  
MİLLİ MƏCLİSİNİN İQTİSADI SİYASƏT  
KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ  
İQTİSADÇILAR İTTİFAQININ VİTSE-PREZİDENTİ



Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında bütün çətinliklərə baxmayaraq daha böyük uğurlar əldə edilmişdir.

Gələcək perspektivlər də çox ümidverici görünür. Bu perspektivlərdən tam istifadə edilməsi isə ilk növbədə iqtisadiyyatda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsindən, yeniliklərə, yeni çağırışlara

cavab verməyə qadir olmalarından asılıdır. Bu ilk növbədə müəssisə rəhbərlərinə, maliyyə menecerlərinə aiddir, ona görə ki, son illər bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayət etmək üçün onlardan daima innovatorluq, qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur. Bu kateqoriya insanların peşəkar maraqlarına uyğun ixtisaslaşmış milli nəşrlərə ehtiyac var.

Bu baxımdan hesab edirəm ki, jurnal vaxtında dünyaya göz açmaqla yanaşı, həm də ona bəslənən ümidləri tam doğruldacaq. Bu münasibətlə redaksiya heyətini təbrik edirəm, Professional Maliyyə Menecerləri Assosiasiyasına isə bu yeni layihədə çoxsaylı maraqlı ideyalar, peşəkar inkişaf və məhsuldar fəaliyyət arzu edirəm.

## AZƏR BAYRAMOV

AZƏRBAYCAN RESPUBLİKASI  
MALİYYƏ NAZİRİNİN MÜAVİNİ



Bu jurnal iqtisadiyyatın müxtəlif sahələrinə aid peşəkar rəyləri ifadə etməklə informator rolunu oynayır. Ümidvaram ki, bu jurnal vergi

sahəsi mütəxəssisləri üçün həmişə istinad edə biləcəkləri, maraqlı məqalələrlə zəngin informasiya mənbəyi olacaq.

Sizə həmişə hadisələrin mərkəzində, bununla da oxucu auditoriyasının diqqət mərkəzində olmağı arzu edirəm. Müvəffəqiyyətlər, nailiyyətlər!

**SAHİR MƏMMƏDXANOV**

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR  
NAZİRİNİN MÜAVİNİ



Dövrün nəbzini tutmaq, iqtisadi sahədə baş verən hadisələrdən xəbər tutmaq vacibdir, amma bu hadisələrlə bağlı vaxtında və düzgün şərhlərin əldə olunması daha

vacibdir. Əminəm ki, əksər rəhbər işçilər oxuduqları jurnalın dolğun və etibarlı məlumatları dərc etməsini daha çox qiymətləndirirlər.

“Finansist” jurnalının respublikamızda mütərəqqi, etibar olunan, aparıcı bir biznes nəşri kimi mövqeyini möhkəmləndirməyi arzu edirəm.

**SÜLEYMAN QASIMOV**

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT  
ŞİRKƏTİN VİTSE PREZİDENTİ,  
İQTİSADI ELMLƏR DOKTORU



Ümid edirəm ki, bu jurnal qeyri-adi, peşəkar məqalələrin, yeni layihələrin təqdimatı, savadlı gənc mütəxəssislərin üzə çıxması, onların

professional hazırlığı baxımından yüksək qiymətləndiriləcək, “Finansist”-ə sınaqdan çıxmış etibarlı biznes tərəfdaşı kimi hörmət edəcəklər.

Sizə uğurlar!

**İLQAR VƏLİYEV**

CPA, ERNST & YANQ HOLDINGS (SIAYES)  
BI.VI. ŞİRKƏTİNİN AZƏRBAYCAN  
RESPUBLİKASINDAKI FİLİALININ  
AZƏRBAYCAN ÜZRƏ İDARƏEDİCİ  
PARTNYORU



Əziz həmkarlar!  
Yeni FİNANSİST  
jurnalınızın nəşri  
münasibətilə Sizi  
ürəkdən təbrik  
edirəm!

Arzum budur ki,  
“Finansist” öz  
oxucusunu tapsın,

həmişə arzu olunan, tanınan, maraqlı, özünəməxsus materiallarla zəngin bir nəşrə çevrilsin və oxucuların rəğbətini qazansın.

Daima artan informasiya axınında, dəyişən iqtisadiyyatda inkişaf edən rəqabət şərtlərilə keyfiyyətli, həmişə oxucuların maraq dairəsində olan jurnal təqdim etmək heç də asan deyil. Əsas odur ki, əldə olunan uğurlarla kifayətlənməyib xoş əməllərlə daima irəli addımlasın! Uğurlar!

**ANASTASIYA RUSAKOVA**

İCFM RUSİYA NÜMAYƏNDƏLİYİNİN  
RƏHBƏRİ, MOSKVA SƏNAYE VƏ KOMMER-  
SİYA PALATASININ TƏHSİL KOMİTƏSİNİN  
SƏDR MÜAVİNİ, RUSİYA PARLAMENTİNİN  
MƏSLƏHƏT ŞURASININ BAŞ EKSPERTİ